

KÜBRA VƏLİYEVƏ

AZƏRBAYCAN VƏ ƏRƏB DİLLƏRİNĐƏ TİBBİ MƏTNLƏRİN TƏRCÜMƏSİNĐƏ ÇƏTİNLIKLER VƏ TRANSLITERASIYA PROBLEMI

Tibbi tərcümə elmi-texniki tərcümənin bir qolu və tərcümənin çox mühüm bir növüdür. O eyni zamanda professional tərcümənin an aktiv növlərindən biridir.

Tibbi terminologiyada tibbi mətnlərin məzəx və hədəf dillər arasında tərcüməsi və müqayisəli şəkildə əraşdırılması vacib olan problemlərdən biridir. Məlumudur ki, lingvistika nöqtəyi-nəzərindən transliterasiya səciyər və ya mətnin uyğun qaydalarla asasın başqa alfabəyə hərəkətərəfçəvişməsidir. Məruzadə tibbi mətnlərin tərcüməsi zamanı yaranan çətinliklər və eyni zamanda məzəx və hədəf dilə tibbi terminlərin transliterasiyası zamanı qarşıya çıxan problemlərdən bəhs olunur.

Müəllif burada tibbi mətnlərin tərcüməsi zamanı yaranan çətinliklərin və transliterasiya probleminin Azərbaycan və ərəb dillərində müqayisəli şəkildə tədqiqi və təhlili istiqamətində əraşdırılmalara üstünlük vermişdir.

Bələliklə, belə elmi qənaəətə gəlinmişdir ki, Azərbaycan və ərəb dillərində tibbi mətnlərin müqayisəli təhlilində, mətnlərin mükəmməl tərcüməsinə nail olmaqdə və həmçinin transliterasiya işində tərcüməçinin bu sahəyə xas elmi biliy və təcrübəsinin olması yarana biləcək problemlərin həllində müdyyən elmi əhəmiyyətə malikdir.

Açar sözlər: transliterasiya, tərcümə problemi, Azərbaycan dili, ərəb dili, tibbi terminologiya.

Tərcümə dillər və mədəniyyətlər arasında ünsiyyətdə əsas rol oynayır. Tərcüməni dilin hüquqi, dini, ədəbi və s. sahələrinə tətbiq etmək olar. Bu sahələr arasında elmi və texniki ixtisasları əhatə edən elmi və texniki tərcümə növləri vardır. Elmi anlayış və məzmunları ifadə etmək terminlərin arxasında dayanan ideyaların başa düşülməsini və dəqiqliyini tələb etdiyindən çətin və ciddi prosesdir. Elmin çətinlikləri əsasən elmin və texnologiyanın özünün xarakterik terminologiyası səbəbindən qaynaqlanır.

Elmi və texniki tərcümənin insanların həyatına təsiri çox mühümdür. Buna görə də texniki tərcüməçi ümumi dil bacarığından əlavə, uyğun sahədə xüsusi ekspert biliyinə sahib olmalıdır. Tərcüməçinin tərcümə zamanı uyğun ekvivalentə nail olmaqdakı uğursuzluğunu əksər sahələrdə yanlış anlaşılmalara gətirib çıxarırsa, tibb sahəsində çox ciddi problemlərə səbəb olar. Buna görə də, tərcüməçi tərcümə prosesi zamanı hər iki dilde qarşılaşdıığı tibbi terminlərin anlaşılması əhəmiyyətindən və əsas fikrin həssaslığından xəbərdar olmalıdır.

Tətbiqi dilçiliyin bir sahəsi olan tərcümə sonralar müstəqil bir elm sahəsi kimi inkişaf etmişdir. Tədricən tərcümə sahəsində ön plana çıxmazı ilə o, mətn növləri ilə əlaqələndirilmiş, tərcümənin mətn növlərinə görə edilməsi vacib sayılmışdır. Mətnlər mütəxəssislər tərəfindən dildəki əsas funksiyalarına görə qruplaşdırılmışdır.

Tibbi mətnlərin tərcüməsi zamanı qarşılaşılan problemlər, sosial elmlər və digər təbiət elmləri mətnlərinin tərcüməsindəki problemlərlə eynilik təşkil edir. Bələliklə, elmi mətnlərin lingvistik xüsusiyyətləri də oxşardır. Ümumiyyətlə, əsas mövzu lingvistik xüsusiyyətlər bir növ texniki quruluş olaraq qəbul edilir. Bu növ mətnlərdə əsasən məchul növ, birinci şəxsin cəmi, indiki və keçmiş zaman, xüsusi konseptual metaforanın istifadəsi ilə özünə məxsus texniki forma əsas məsələdir. Mətnlərdə istifadə olunan texniki dil isə öz daxilində akademik, professional və məşhur olmaqla qruplaşdırılmışdır.

Tibb elmi tarixi baxımdan ən qədim sahələrdən biridir və mövzu etibarilə globaldır.

Tibbi mətnlərdə ən çox diqqət çəkən xüsusiyyət, özünə məxsus terminologiyasının fərqli dillərdən əmələ gelməsidir. "Tibbi mətnlərin əsasən yunan və latin sözlərindən əmələ gelməsi, tərcüməçi üçün xüsusi olaraq bu dillərə məxsus terminologiyani bilmək, bu dillərin kök, şəkilçi kimi söz xüsusiyyətlərindən xəbərdar olması lazımdır. Bu xüsusiyyətinə görə tibbi mətnlərin tərcüməsi ixtisaslı mütəxəssis olmağı tələb edir" [4, s. 77]. Belə ki, bu mövzuda tərcüməçiliklə məşğul olan şəxslər ya sahəsində işləyənlər, ya da bu mövzuda ixtisaslaşmağa çalışan tərcüməçilərdir.

Tibbi mətnlərin tərcüməsi tərcümənin xüsusi bir məqsədə istiqamətlənmiş fəaliyyətidir. Funksional yanaşma ilə izah edilən tərcümə fəaliyyətində məqsəd məxəz mətnindəki tərcümənin hədəf dildə də qarşılıq tapmasıdır.

"Məlumatın ötürülməsi əsas məsələ olduğu zaman məxəz dildəki məlumatın məqsədine uyğun formada hədəf dilə ötürülməsi tərcümə fəaliyyətinin məqsədində uyğun reallaşdırılması mənasını verir. Belə ki, elmi mətnlər sahəsində maarifləndirici mətn növündə daxil etdiyimiz tibbi mətnlər mənaları ilə müəyyən bir məqsədi olan mətnlərdir" [6, s. 128].

Tərcümədə məxəz ve hədəf dil mətnlərinin arasındaki əlaqənin təbətiini və ölçüsünü müəyyənləşdirmək üçün istifadə etdiyimiz "ekvivalentlik" termini istifadə olunur. Tərcümə vasitələrinin qarşılaşdırılması yolu ilə ənənəvi üsulla tərcümə mətnin lingvistik quruluşlarla sinanması tibbi mətnlərdə məsələ deyildir. Belə ki, müəyyən bir təsiri və tərkibi olan elmi mətnlərdə məxəz mətnlə hədəf mətn arasında ekvivalentlik əlaqəsi fərqli bir yolla qiymətləndirilir.

"Tərcümənin məqsədində uyğun edilməsi məxəz mətnin məxəz dildəki istifadəsinin hədəf dilə ötürülməsi deməkdir" [3, s. 121].

Tərcümənin məqsədində uyğun yerinə yetirilməsi yuxarıda qeyd edildiyi kimi elmi mətnlərin tərcüməsində xüsusiyyətə vacibdir. Bələliklə, nəzəri mənada funksional və nəticə mərkəzli tərcümə işi həyata keçirilir. Funksional tərcümənin reallaşdırılması üçün tərcüməçinin bu sahədə ixtisaslaşarkən tibbi mətnlərin tərcüməsinin ümumi problemlərini və diqqət edilməsi lazımlı olan vəziyyətləri bilməsi vacibdir.

Tibbi tərcümə məxəz mətnin hədəf dilə ötürülməsində yüksək dərəcədə məntiqilik və dəqiqlik tələb edir. Tibbi terminlərin tərcüməsi adətən bir çox çətinliklər yaradır. Baxmayaraq ki, bir çox tibbi terminlər heç bir çətinlik olmadan tərcümə edilə bilir, bəziləri isə tərcümə etmək üçün olduqca çətindir.

Başqa dillərdə olduğu kimi Azərbaycan və ərəb dilləri arasında da tibbi mətnlərin tərcüməsi ilə məşğul olarkən tərcüməçi bir sıra tərcümə problemləri ilə üzləşir. Bunlara ekvivalentlik (mədəni ekvivalentlik, qeyri-ekvivalentlik, qrammatik ekvivalentlik), neologizm, eynimənalılıq, əlxamənalılıq, terminoloji uyğunsuzluq, akronim və eponim, simvollar, transliterasiya və s. misal göstərmək olar.

Tibbi tərcümədə rast gəlinən əsas problemlərdən biri də transliterasiya problemidir.

"Transliterasiya" latin sözü olub, mənası "hərfər vasitəsilə yazmaq" deməkdir. Transliterasiya bir əlifba sistemi ilə yazılan sözlərin, söz birləşmələrinin, heca və səsin başqa əlifba sistemində məxsus hərfərlə verilməsidir.

Transliterasiya 2 yolla həyata keçirilir:

- dildəki vahidləri simvollarla əvəz edərək;
- verilmiş dil vahidlərini digər dil vahidlərile əvəz edərək.

Transliterasiya başqa xalqlara məxsus şəxs adlarını, familiyaları, kənd, şəhər, yer, çay və digər coğrafi adları ana dilində əks etdirmək məqsədini güdürlər. Transliterasiya bir xalqa

məxsus olan xüsusi adları və digər terminləri başqa dillərdə əks etdirərkən həmin adların tələffüzüne və orijinal yazı formalarına əsaslanır. Odur ki, transliterasiya olunan və transliterasiya edilən şəxs və terminlərdə orijinal mənbənin tələffüz xüsusiyyətləri və yazılışı ilə ana dilinin fonetik və qrafik sisteminin imkanları nəzərə alınır.

"Mənbə dildəki sözün tələffüzünün hədəf dildə fonetik transkripsiya edilməsi prosesi transliterasiya adlanır" [1, s. 105]. Tibb sahəsində bunun bir çox nümunəsi vardır: Məsələn,

- chloroz – كلوروز
- karbohidrat – كربوهيدرات
- keratin – كريستين
- thalassemiya – ثالسيمية
- proteyin – بروتين
- adrenalin – أدرénالين
- cholesterol – كوليسترول

Bir qrup ərəb alimi bu metodu faydalı metod hesab edirlər. Xüsusilə də xarici adların, farmakoloji vahidlərin və etiketlərin xarici dildən ərəb dilinə tərcüməsi zamanı. Amma, digər ərəb alımları bu metodu kasib metod adlandırır və iddia edirlər ki, bu tərcümənin ən pis və ən kasib metodudur və xarici sözlərin ərəb dilinə daxil olmasına icazə verir [7, s. 49; 5, s. 55]. Buna görə də, iki hal istisna olmaqla tərcüməçilər bu metoddan istifadə etməkdən çəkinməlidirlər:

– Xarici dildəki terminə ərəb dilində hələ də ekvivalent tapılmadığı halda.

Məsələn, vitamin فیتامین. Belə bir vəziyyətdə ərəb dilində ekvivalent tapılana qədər müvəqqəti olaraq hū sözlərdən istifadə edilə bilər:

virus – فيروس، جرثومة

– Nəyisə ixtira edən şəxslərin adını xarici dildə yazarkən.

Transliterasiya zamanı bəzi dillərdə bəzi hərfəri ifadə etmək problem olduğu üçün bu işi yerinə yetirmək asan deyil. Məsələn, ərəb dilində "g" səsinin üç ekvivalenti vardır:

“ج” və “ڇ” və “ڦ”. Bundan əlavə “p” səsinin ərəb dilinə transliterasiyası problem yaradır, çünki ərəb dilində bu səs mövcud deyil. Məsələn, parkinsonizm پارکینسونیا.

Həmçinin ərəb dilində [f və v] səsləri arasında ərəb dilində heç bir fərq yoxdur. Onlar hər ikisi “ف” hərfi vasitəsilə transliterasiya olunur. [u və o] səsləri ancaq “ڻ” səsi ilə çevrilə bilər.

Azərbaycan və ərəb dillərində qarşılıqlı tibbi tərcümədə ərəb qrafikasında transliterasiya olunan beynəlxalq tibbi terminlər Azərbaycan dilinin qrammatik strukturuna uyğun olaraq tərcümə olunurlar. Məsələn:

- fibrinogen – فبرينوجين
- qlikogen – غликوجن
- hemoglobin – هيموجلوبين
- glaukoma – غلوكونيا
- aseton – اسپتون
- plazma – بلازما
- dimedrol – ديميدول

Umumiyyətə, transliterasiya tibb sahəsində geniş yayılmış bir prosesdir. Bir çox terminlərin ərəb dilində ekvivalenti olmasına baxmayaraq, onlar yenə də transliterasiya olunurlar. Məsələn:

- leykemiya – لويكيميا
- sarkoma – سرگوما
- anemiya – انيميا

Bu sözlərin həmçinin ərəb dilində ekvivalenti vardır, amma transliterasiya olunmuş versiyası daha çox işlənir.

- leykemiya – سرطان الهم الويكيبيديا
- sarkoma – ورم يحصى | سرگوما
- anemiya – فقر الدم | انيميا

Ərəb tərcüməçiləri müxtəlif səbəblərdən transliterasiyaya meyl edirlər:

– Bəzi tibbi terminlərin, şəxslərin adlarının, düsturların və bəzi yerlərin ərəb dilinə tərcümə olunması mümkün olmadığından;

– Onlar xarici termin üçün ərəb dilində ekvivalent tapa bilmədikdə transliterasiyaya güvənlərlər.

Bu problemdən həlli üçün hədəf dil oxucusuna tanış olmanın izahını vermək faydalıdır. Məsələn, tripanosomiya sözü kimi ərəb dilinə çevrilə bilər. "Transliterasiya olunmuş terminin izahını vermək terminin nəzərdə tutulmuş mənasını başa düşmək üçün hədəf dil oxucusuna kömək edəcək" [2, s. 23].

Nəticə olaraq demək olar ki, bəzi terminoloji uyğunsuzluqlar, neologizmlər, çoxmənalılıq və ekvivalentin olmaması tibbi terminolojiyada problemlər yaradır və bunlar hələ də mövcuddur.

Yaxşı bir tərcümə məxəz dildən hədəf dilə informasiyanı çatdırın, yazıçı və oxucu və ya danışan və dinləyən arasında dil baryerlərini qaldıran vasitədir. Tərcümə Azərbaycan və ərəb dilləri kimi müxtəlif mədəniyyəti, əlifbası və quruluşu olan iki dillə əlaqəlidirsə bu, asan iş deyildir. Azərbaycan və ərəb dilləri arasında bir çox linqvistik fərqlər vardır. Ərəb və Azərbaycan tərcüməçiləri məxəz və hədəf dildə eyni mənani ifadə edən yaxşı tərcümə ortaya çıxarmaq üçün bu fərqlərdən xəbərdar olmalıdırlar.

ƏDƏBİYYAT

1. Argeg M.G. The problems of Translating Medical Terms from English into Arabic. Durham: Durham University Press, 2015, 265 p.
2. Baker M. In other Words: A Course-book On Translation. London: Routledge, 2011, 352 p.
3. Berk Ö. Çevribilim Terimcisi. İstanbul: Multilingual Yay, 2005, 218 s.
4. Erten A. Tip terminolojisi ve Tip Metinleri çeviri. Ankara: Seçkin Yayıncılık, 2007, 246 s.
5. Ghazalla H. Translation as Problems and Solutions. Valita: LGA Publication.
6. Oğuz D. Translation problems in medical texts // The Journal of International Social Research, s. 127-134.
7. Mattlub A. Harakat al-tarib fi al-iraq. Baghdad: Markaz dirasat wa buhuth al-lugha al-arabiyya, 1983.

AMEA Naxçıvan Bölümü

E-mail: kubra.valiyeva@yahoo.com

Kubra Valiyeva

DIFFICULTIES IN THE TRANSLATION OF MEDICAL TEXTS IN AZERBAIJANI AND ARABIC AND TRANSLITERATION PROBLEM

Medical translation is a branch of scientific and technical translation and is a very important form of translation. It is also one of the most active types of professional translation.

Translation and comparative research of medical texts between source and target languages in medical terminology is one of the major problems. It is known that from the linguistic point of view, transliteration is a literal rendering process of words or text into another alphabet according to the relevant rules. The report focuses on the problems that arise in the translation of medical texts, as well as the problems faced in the transliteration of medical terms from source language into target language.

The author prefers research on the comparative analysis and analysis of problems in translating medical texts and transliteration problem in the Azerbaijani and Arabic languages.

Thus, she has come to such a conclusion that in the comparative analysis of medical texts in Azerbaijani and Arabic, achieving the perfect translation of medical texts and also the process of transliteration, having the relevant knowledge and experience has certain scientific importance in solving the problems than can be faced.

Keywords: *transliteration, translation problem, the Azerbaijan language, the Arabic language, medical terminology;*

Кубра Валиева

СЛОЖНОСТИ ПЕРЕВОДА МЕДИЦИНСКИХ ТЕКСТОВ НА АЗЕРБАЙДЖАНСКОМ, АРАБСКОМ ЯЗЫКАХ И ПРОБЛЕМА ТРАНСЛИТЕРАЦИИ

Медицинский перевод является основной ветвью научно-технического перевода и очень важной формой перевода. Он также относится к самому активному виду профессионального перевода.

В медицинской терминологии важной проблемой является перевод и сравнительное изучение медицинских текстов, как в языке оригинала, так и в целевых языках. Известно, что с лингвистической точки зрения, транслитерация это побуквенная передача знаков одной письменности знаками другой в соответствии с правилами. В докладе рассматриваются проблемы, возникающие при переводе медицинских текстов, а также проблемы при транслитерации медицинских терминов на исходный целевой языки.

Автор здесь уделяет внимание сравнительному исследованию и анализу проблем перевода медицинских текстов и проблеме транслитерации на азербайджанском и арабском языках.

Таким образом, он пришел к такому выводу, что знание и опыт переводчика имеет определенное научное значение для решения проблем, которые могут возникнуть при сравнительном анализе медицинских текстов на азербайджанском и арабском языках, совершенном переводе текстов, а также в транслитерации.

Ключевые слова: *транслитерация, проблема перевода, азербайджанский язык, арабский язык, медицинская терминология.*

(AMEA-nın müxbir üzvii Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İllkin variant 15.07.2019
Son variant 12.09.2019